

**SEYFƏDDİN CƏFƏROV,  
FƏRMAN QOCAYEV**  
Naxçıvan Dövlət Universiteti

## POLİMER-CdS NANOKOMPOZİTLƏRİNİN LOKAL ELEKTRON VƏ FƏZA QURULUŞUNUN KVANT MEXANIKİ ÜSULLARLA TƏDQİQİ

Molekulyar mexanika və yarımempirik kvant mexanikası metodlarının tətbiqi ilə CdS nanokristalın və onların polimerli komplekslərinin fəza elektron xüsusiyyətləri tədqiq edilmişdir. Polimerli nanohissəcik komplekslərinin və müxtəlif sayıda atomlardan təşkil olunmuş nanoklastərlərin enerji parametrləri və elektron strukturunu müzayyə edən parametrləri təyin olunmuşdur. Həmçinin klaster və komplekslərin ümumi enerjisi, əlaqə enerjisi, elektron enerjisi, atom qruplarının italanma enerjisi və yaranma enerjisi təyin edilmişdir. Alınmış nüticələr asasında CdS nanohissəciklərinin polimer matriçlərinə yeridilməsi ilə alınan nanokompozit strukturlarının lokal elektron və fəza quruluşları analiz edilmişdir.

**Açar sözlər:** Polipropilen, nanokompozisiya, nanozərrəcik, energetik parametr, orbital enerji.

Təbii və sünü polimerlər digər makromoleküldən kimyevi tərkibinin coxsayılı təkrarlanması ilə fərqlənilir. Polipropilenin (PP) kimyevi quruluşu ( $\text{CH}_2 = \text{CH}_2$ )n şəklində verilə bilinən sünü polimerdir. Polipropilen  $\text{C}_2\text{H}_6$  kimyevi quruluşuna malik propilenin polimeridir [1].  $\text{CH}_2$  metil qrupunun yerləşməsinə görə PP-nin bir neçə növü vardır və onlar fiziki xassələrinə görə bir-birindən fərqlənilirlər. Ataktik PP-də  $\text{CH}_2$  qrupları molekulyar zəncir boyunca nizamsız yerləşmişlər. (sis və ya trans). Izotaktik PP-də metil qrupları yalnız molekulyar zəncirin bir tərəfində yerləşir (sis). Izotaktik PP ataktik PP-də nəzərən 50% dən möhkəm, 25% dən bərkdir [2]. Sindotaktik PP-də metil qruplar molekulyar zəncirdə ciddi növbəli sağ-sol, qarşı-qarşıya (trans) yerləşmişlər. Sindotaktik PP şəffafdır və daha axıcidir. PP bir qayda olaraq izotaktik və ataktik quruluşların qarışıqlığı şəklində əldə edilir. PP-nin əsas xüsusiyyətlərindən biri onun termoplast – qeyri-polyar olmasıdır. Sənayedə PP metallororganik katalizatorların köməyi ilə alçaq və orta təzyiqlərdə propilenin polimerləşdirilməsi yolu ilə əldə edilir. Polimerlaşmanın qeptan və ya benzin mühitində  $\text{TiCl}_3$  və Al ( $\text{C}_2\text{H}_5$ )<sub>3</sub> və ya Al ( $\text{C}_2\text{H}_5$ )<sub>2</sub> birləşmələrinin katalizatorluğlu ilə 70-80°C və 2.7-3.0 MPa təzyiqdə baş verir [3, 4]. Hazır mahsul məhluldən ayırmak üçün mərkəzdənqəcəm qurğularından istifadə olunur. Texnoloji qaydalara tam riayət edildikdə əldə olunan material plastik, yüksək möhkəmliyə malik, zərbəyə və əyilməyə davamlı, kifayat qədər yüksək izolyator xassələrini geniş temperatur diapazonunda və fərqli kimyevi mühitlərdə qoruyan material əldə edilir. Bu xassələr onu aşağı temperaturlarda həllədilənməzdir. Yalnız güclü həllədilicilərdə yüksək temperatur rejimində məhlulları alına bilinər.

Polipropilen məisətdə və texnikada geniş istifadə edilən materialdır. Onun fiziki-kimyevi faktorlara qarşı dayanıqlılığı və qeyri-polyar olması izolədici material kimi istifadə edilməsinə səbəb olduğu kimi həm də nanozərrəciklərin stabillaşdırıcı örtüyünün əsas maddələrindən biri kimi də istifadəsinə perspektivli edir.

Polimer nanokompozisiyalara əldə edilməsində polipropilenin istifadə praktikası

bu polimerin həm stabillaşdırıcı, həm də nanohissəciklərin aqreqasiyası üçün əlverişli mühit təşkil etdiyini süyləməyə əsas verir. Nanohissəciklərin əmələ gəlməsi prosesinin tədriciiliyi və məhlulun bütün hissələrində sinxron baş verəmisi nanohissəciklərin ölçü və tərkib bircinsiliyi nöqtəyi-nəzərdən çox əhəmiyyətlidir.

Polimer nanokompozisiyalı materialları alınması və fiziki-kimyevi xassələrinin tədqiqi nanotexnologiyanın əsas məsələlərindən biridir. Bu məsələləri həll edərkən çox-komponenli qarışqların, valent, qeyri-valent komplekslərinin meydana çıxmaması və stabillaşməsinə müəyyənləşdirən amillərin müqayisali analizi çox əhəmiyyətlidir. İdare olunan və son nəticədə arzuədilən materialın alınmasını təmin edən uğurlu texnologiyanın işlənilən hazırlanması bundan asılıdır. Bu səbəbdən nanoölçülü quruluşların atom-molekül səviyyəsində öyrənilməsi çox vacibdir.


Təqdim edilən işdə PVDF və PP polimerləri matrisində kimyevi üsullarla sintez edilən CdS nanozərrəcikli nanokompozisiyaların lokal fəza və elektron quruluşunun nəzəri metodlarla tədqiqinin nəticələri təqdim edilmişdir. Hesablamalar klaster yanaşması əsasında aparılmışdır. Hesablamalar modelləri qurularkən CdS və polimer komponentlərinin arasında kimyevi rəbitələrin olmadığı qəbul edilmişdir. CdS nanozərrəcikləri polimer mühitində Cd və S ionlarının xəotik miqrasiyası nəticəsində meydana çıxdığı üçün onların formasının sferik quruluşa yaxın olduğu və yalnız daxili təbəqələrdə qismən nizamlı quruluşların makroskopik kristalın qurulus elementlərinə malik olduğu, səhə yaxın bu nizamlılığın aradan qaldığı və səhədəki atomların nanohissəciklərin fəza quruluşunu sferaya təmamilama meylinə malik olduğu qəbul edilmişdir. Molekulyar mexaniki hesablamalar vasitəsilə belə quruluşların atomların sıx qabaqlanılmışa əsasən stabillaşdırılmasının energetik xüsusiyyətləri analiz edilmişdir. Yarımempirik kvant-kimyevi metodlar vasitəsilə sferanın daxili hissələrində və səthində quruluş vahidlərinin elektron buludunun paylanması və enerji səviyyələrinin quruluşu müqayisəli analiz edilmişər. Polimerə daxil olan atomların onlara təsiri aydınlaşdırılmışdır. Müxtəlif saylı atomlardan ibarət CdS nanokristalların polimer daxilində quruluşunu hesablaşdırmaq üçün illə növbədə polimer mühitlərdə nanokristalların fəza quruluşunda baş verən dəyişiklikləri nəzərə almaq üçün nanokristalların molekulyar mexaniki metodla həndəsi quruluşun optimallaşdırılması aparılmışdır. Hər bir hesablama üçün həndəsi parametrlərin başlangıç qiyməti uyğun nanokristallın kubik formasının koordinatlarını və atomlararası məsafəsi götürülmüşdür. Kristalın enerjisi qeyri-valent, rəbitə uzunluqlarının və valen bucaqlarının deformasiyası enerjilərinin cəmi şəklində götürülmüşdür. Ümumi enerjinin minimumlaşdırılması yolu ilə aşağı enerjili hala uyğun həndəsi parametrlər hesablanmışdır. Hesablama nəticələrinin düzgün kristallarla müqayisəsi bütün hallarda səhə yaxın hissələrin daha köklü dəyişikliyə uğradığını göstərmişdir. Bu dəyişikliklər kubik quruluşlu nanokristalların səthinin sferik həndəsi formaya meyllənməsi istiqamətdəndir. Nanokristallın daxili qatlardakı atomalararası məsafələr demək olar ki, belə optimallaşma nəticəsində dəyişməmişdir. Həndəsi quruluşun bu şəkildə dəyişməsi və ümumi enerjinin azalmasını təmin etməsi damcı klaster modelərinə uyğun hesablamaların nəticələrinə uyğun galır. Nano-klasterlərin polimer mühitində həndəsi quruluşları ilə yanaşı elektron quruluşlarının da köklü şəkildə dəyişməyi sərbəst və kompleksə daxil olmuş kristalların elektron orbital enerjilərinin və orbitalların maskulluğunun müqayisəli analizindən daha aydın görünür. Əgər sərbəst nanoklastərlərin elektron quruluşunun səciyyəvi əlaməti olaraq onların simmetriyası ilə əlaqədar enerji səviyyələrinin zolaqlar şəkildə yerləşmiş olduğunu nəzərə alıdə, polimer daxilində bu zolaqların alt zolaqlara parçalandığı və ya tamamilə ayrı-ayrı səviyyələrə böldüyü müşahidə olunur. Belə komplekslərdən birinən elektron quruluşunun energetik parametrləri və orbital enerjiləri cədvəl 1 və cədvəl 2-də verilmişədir.

**Polymer-CdS kompleksinin parametrləri (PM3)**


Enerji	
ETE	-295514.903
EBE	-22476.307
EIA	-273038.596
EEE	-6241714.155
ECC	5946199.251
EHF	7.897

**Cədvəl 1****Polymer-CdS kompleksinin enerjisi və məskunlaşma əmsali**

Nö	Orbital enerji	Məskunlaşma əmsali
1	-44.882	0.680
2	-43.457	0.012
3	-42.321	0.015
4	-42.113	0.017
5	-41.478	1.956
6	-41.430	1.777
7	-40.418	1.762
8	-39.831	1.783
9	-39.445	0.702
10	-38.796	0.012
11	-38.096	0.014
12	-37.419	0.017
13	-36.688	1.955
14	-36.301	1.775
15	-35.237	1.768
16	-35.048	1.770
17	-34.151	1.956
18	-34.113	1.757
19	-33.205	1.779
20	-32.737	1.758
21	-32.159	0.714
22	-31.964	0.016
23	-31.350	0.011
24	-31.224	0.012

**Cədvəl 2**

Şəkil 1. 216 atomdan ibarət CdS nanokristalı



Şəkil 2. Polymer-CdS nanokristallı kompleksi

Aparılan hesablamaların nəticələri sərbəst nanoklasterlərin enerji səviyyələrinin ayrı-ayrı qruplardan ibarət olduğunu göstərmışdır. Bu qrupları təşkil edən enerji səviyyələrinin sayı nanoklasterlərin simmetriya xüsusiyyətləri ilə təyin edilir. Polimer-nano-

kompozit komplekslərində nanoklasterlərin enerji səviyyələrinin qruplarının ayrı-ayrı alt qruplara və enerji səviyyələrinin bölündüyü müşahidə edilmişdir. Nanoklasterlərin kompleksə daxil olduqda enerji səviyyəsinə edilən əlavələr səviyyələrin arasındaki məsafə və enerji zonasının enini dəyişərək səviyyələrin sıralanma ardıcılığını dəyişməmişdir.

### ƏDƏBİYYAT

1. Məhəmməmov A.M., Ramazanov M.Ə., Vəliyeva L.İ. Nanotexnologiya. Bakı: Caşıoğlu, 2007, 232 s.
2. Muxtarova A.İ. Kvant məxanikası. Bakı: BDU nəşriyyatı, 2007, 660 s.
3. Nəbiyev N.S. Yarımempirik kvant kimyəvi metodlar. Bakı: BDU nəşriyyatı, 2000, 268 s.
4. Gubanov B.A. Polüempiyricskie metody molékulyarnyh orbitallay v kvantovoy khimii. Moscow: Nauka, 1983, 270 c.

Сейфаддин Джараров, Ферман Годжаев

### ИССЛЕДОВАНИЕ ЛОКАЛЬНО-ЭЛЕКТРОННОЙ И ПРОСТРАНСТВЕННОЙ СТРУКТУРЫ НАНОКОМПОЗИТОВ ПОЛИМЕР-CdS КВАНТОВО-МЕХАНИЧЕСКИМ МЕТОДОМ

Методом молекулярной механики и полуэмпирической квантовой механики исследованы пространственные электронные особенности нанокластеров CdS и их комплексов с полимерами. Определены энергетические параметры и параметры, определяющие электронную структуру нанокластеров, состоящих из разного числа атомов и комплексов наночастиц с полимерами. Также определена общая энергия, энергия связывания, электронная энергия, энергия отталкивания атомных составов и теплоты с образованием кластеров и комплексов. На основе полученных результатов анализируются особенности локальных электронных и пространственных структур нанокомпозитов, полученных внедрением наночастиц CdS в полимерных матрицах.

**Ключевые слова:** полипропилен, нанокомпозиция, наночастица, энергетический параметр, орбитальная энергия.

Seifaddin Jafarov, Farman Gojayev

### INVESTIGATION OF THE LOCAL-ELECTRON AND SPATIAL STRUCTURE OF POLYMER-CdS NANOCOMPOSITES BY THE QUANTUM-MECHANICAL METHOD

By the method of molecular mechanics and semiempirical quantum mechanics, the spatial electronic features of CdS nanoclusters and their complexes with polymers are investigated. The energy parameters and parameters determining the electronic structure of nanoclusters consisting of different numbers of atoms and complexes of nanoparticles with polymers are determined. The total energy, binding energy, electron energy, repulsive energy of atomic structures and heat with formation of clusters and complexes are also determined. Based on the obtained results, the features of local electronic and spatial structures of nanocomposites obtained by introducing CdS nanoparticles in polymer matrices are analyzed.

**Keywords:** polypropylene, nanocomposite, nanoparticle, energy parameter, orbital energy.

(AMEA-nun müxbir üzvü Vəli Hüseynov tərəfindən təqdim edilmişdir)